



**Hikmet Babaoğlu  
siyasi elmlər doktoru, professor**

əvvəli ötən sayımızda

#### Səmənd at

*İndi isə yenə rənglərə görə at adlarını davam etdirir. Hazırda dilimizdə, bir növ, pasport qazanmış rəng adları var ki, onları özümüzün hesab etsək də, mənasını tam olaraq dərk etmirik. Tu-taş kıl, səmənd at deyəndə sadəcə hesab edirik ki, bu, atın adıdır. Ancaq səmənd də rəng bildirir. Yalnız farsca. Beləliklə ərəb və farca rəng bildirən at adları:*

*Səmənd (fars) – sar-qəhvayı at*

*Şəbdüz (f) – qara at  
Gülgün (f) – qızılıqlı qırmızısı at*

*Zərda (f) – sarı at (Bəhram Gurun atının adı)*

*Dizə (f) – kürəngi at  
Abgün (f) – açıq-qırmızı rəngli at*

*Meygün (f) – şərab qırmızısı rəngində olan at*

*Köhlən (ərəb) – ərəb atının orta boylu olanı, sūrmərəngli gözü olan. Ərəbcə “keheyəlan” söyündəndir*

*Kəhər (f) – qırmızı at  
Bədəv (ə) – ərəb atı (“bədəvi” ərəbcə çöl adamı deməkdir)*

*Bədöy (ə) – bədəvinin dillimizdə təhrif olunmuş tələffüz forması*

*Bad4 at (f) – sürətli qaçan, küləklə yarışan at və s.*

Göründüyü kimi, atların rənglərinə görə adlandırılmasının qədim zamanlarda türklərdə və digər xalqlarda bir ənənə olub. İndi isə tarixən məşhur olan dövlət xadimləri və dastan qəhrəmanlarımızın atlarının adını verək. Yenə də deyəcəyik ki, bu adlar da atın əsasən rənginə görə verilib. Ancaq bəzən digər keyfiyyətlərinə görədə adlandırılıb.

#### Məşhur tarixi şəxsiyyətlərimizin bəzilərinin atlarının adı

Dədə Qorqudun atı – keçi başlı Keçər ayı, toğlu başlı Turi ayı

Qazan xanın atı – Qonur-Azra. Günenin atı – Gök Bədəv (bizim Göydəmir kimi tanıdığımız)

Bamsı Beyreynin atı – Bəngi Boz

Dündarın atı – Təpəl qasaq (Təpəl-alnının üst hissəsində qasaq oolan)

#### Digərləri

Gül-Təkinin atı – Ak-Azman (bu barədə irelidə etrafı danişanğı)

Gökçə xanın atı – Təkəc, Qonurbay (Təkə – öndə gedən deməkdir burada iti qaçan)

Cığatay xanın atı – Bozrax (boz-ala)

*Makedoniyalı İskəndərin atı – Bukefal, latincası Bukefalos (bu atın təsvir olunan ekstteryeri onun Axaltəkə cinsi olduğunu göstərir. İskəndər heç kəsin minə bilmədiyi bu atı minməkde ilk dəfə məşhurlaşır. Məsələ belə imiş gMakedoniya kralı II Filipp meydana at tacırından aldığı yeni atı çıxaraq nümayiş etdirir, ancaq heç kəs bu atı minə bilmir. Sən demə arxadan düşən səhər günəşi atın kölgəsini uzadaraq onun qabağına salırıb və at bundan hürkürmüş. Bunu tərəf edən İskəndər atı ters istiqamətə çevirərək minir və beləliklə də həm atasının, həm də xalqın gözündə qəhrəmana çevrilir)*

Rəvayətə görə, günüşi firladan at (əslində at şəklində olan məlek) – Alus

Əbədiyəşar xilaskar Xızır peyğəmbərin atı – Bozat, ya da Duldül

Yunan mifoloji təsəvvürüne görə ucan at – Peqas

German mifologiyasında ruh-


larına Rusiyada arqamak da deyirlər) olduğu dəqiqdər. Atın adı Lizettadır. Bu “ləzzət” deməkdir. Roma imperatoru Kaliqulanın senat seçdiriyi atının adı İncitatusdur. Bu isə İnci – Tau sözündəndir. “Us” isə yunan eləvəsidir. Makedoniyalı İskəndərin atının adı Bukefallidir. Bu söz buku – yəni buğa, qədim türkçədə güclü deməkdir. Günəşi firladan at Alus isə elə Al – yeni qırmızı mənasındadır. Yunan mifologiyasında qanadlı at kimi təsvir edilən Peqas da elə “qas” – “qaz” sözündəndir. Yəni ucan at mənasındadır. Atın əsalətinə işara olaraq Bəyqas adlandırılır. Axi bu at əsalətlidir və üçur. Məsələn, Kazbek adı da eyni qaydada yaranıb. “Qaz” – “Kas” dağın ucalığını, “Bek” – “Bəy” isə əsalətlidir. Durşunu bildirir. Ele bizim Qaf-qaz da osisilədəndir. Burada Qaf-qafa, yəni baş, qaz isə yene uca mənasındadır. Bu ad “Dədə Qorqud dastarı”nda Qazılıq atları kimi göstərilir. Məhəmməd peyğəmbərin Burakı və İmam Əlinin

#### At yerişləri

Hələ qədim zamanlarda türkler at yerişlərinə görə də fərqliendirirdilər. Məsələn, yorğat at, yüyrek at, çaparaq at, rahvan (yaxud rəhvan) at, kəvel at, çaxmağı at, ozuk at, ərik at və s. Qədimdə atın yerişinin necə olduğunu soruşan zaman uyğun olaraq bu sözlərdən biri deyilir, qarşidakı isə bunu dərhal başa düşürdü. Təessüf ki, indi bu sözlərin mənası heç hippoloqlar tərəfindən də doğru-düzgün başa düşülmür. Qədim türklərdə isə ister rəng, isterse də yerişə bağlı olan sözlər ümumişlik söz-lər idi.

Türklərdə olduğu kimi, başqa xalqlarda da atlar həm də rənglərinə görə qiymətləndirilirdi. Məsələn, Aristotel “Kitabi-Heyvan” əsərində atların rənginə xüsusi əhəmiyyət verərək qeyd edir ki, quşlar rəngində olan atlar da-ha yaxşı atlar olur. Xüsusi əhəmiyyətli atları Aristotel şahlara layiq atlar hesab edirdi.

## Türk tarixi və mifoloji dünyagörüşündə atlar



*day (qəmər – açıq-boz)  
Koroğlunun atı – Qırat, Dorat (boz və qırmızı at)*

*Atılanın atı – Villam (Şimşək); bu atın ayağının dəydiyi yerdə ot bitməzmiş, yəni o qədər güclü imiş. Şimşək kimi düşdürüyər yeri yandırılmış.*

*Qaçaq Nəbinin atı – Bozat  
Sultan II Osmanın atı – Sisli Kir (dumanı xatırladan bulanıq boz)*

*Sultan II Mahmudun atı – Bənövşə (Mənəqşə) (Gök at, yəni ağla qaranın qarışığından yaranmış göy fon)*

*Yavuz Sultan Səlim xanın atı – Qara Duman*

#### **Qeyri-türk məşhurların atlarının adı türkcəmidir?!**

Roma imperatoru Kaliqulanın atı – İncitatus (skif atı olduğu üçün adı da türkçədi – İnci Tay. İncitatus isə latınca yazılışıdır)

lərin yaşadığı dünyadan hökmərin atı – Sileypnira

Bəhram Gurun atı – Zərda  
Sasani hökməri Perviz Xosrovun atı – Şəbdüz

İslam peyğəmbəri Məhəmmədi (s.) meraca qaldıran atın adı – Burak.

I Pyotrun atı – Lizetta

**Qeyri-türk məşhurların atlarının adı türkcəmidir?**

Əvvələ qeyd edək ki, adları ni çəkdiyimiz məşhur tarixi şəxslərin atlarının əlimizə gəlib çatan rəsm və şəkilləri onların hamisi-nin ekstteryerlərinə və skelet quruluşuna görə məhz Axaltəkə atlari ilə identifikasiya olunmasına əsas verir, ele adlar da türkədir. Atdıqları imza ilə tarixdə dönüş yaranan bu insanların bəzilərinin atları haqqında, onların mənşəyi haqqında dəqiq məlumatlar var. Məsələn, I Pyotrun atının arqamak cinsindən (yəni Axaltəkə at-

Dül-dülü haqqında isə bir az əvvəl izahat vermişdik. Əger yorumumuz, izahatımız doğrudursa, onda atlar dünyaya yayılarkən elə onlara verilən adların türkçə olması ehtimalı da doğrudur. Hər halda yuxarıda adlarını çəkdiyimiz məşhurların atlarının adlarının heç birinin həmin məşhurların öz dilində etimoloji izahı, ya-xud müstəqil semantik mənası yoxdur. Bu isə bizim iddiamızın doğru olma ehtimalını daha da artırır.

*Ən yaxşı rəng xurmayıyya çalan kəhərdir (- Bizim açıq doru kimi təsvir etdiyimiz). Bu rəngdə olan atlar çox gözəl, həm də zəhmətkeş olar. Ağ, kürən, səmənd, boz rəngli atlar da bəyənilir, ancaq konkret şərtlər daxilində. Məsələn, ağ atın quşqunu, dırnağı, quyruğu və ayaqları qara olsa, kürən atın paçasının arası, gözü, dodağı qara olsa yaxşıdır. Kül rəngli atda başqa rəng olmasa yaxşıdır. Qara at tünd qara olsa yaxşı olur. Boz atların isə içərisindən yaxşı at az çıxır. Ancaq çıxanı da lap yaxşı olur. Atın gözlərində qırmızı rəng varsa, belə at huysuz olar, dəlilik edər, sahibinə zərər verər. Gözləri göy olan atlar isə gecə yaxşı görməzler. Yəhəraltısı tüklü olan at da yaxşı at sayılır*

#### “Qabusnamə”də atlar

*Atların rənginə görə qiymətləndirilməsi Şərqdə xüsusi əhəmiyyətli mərkəzdə olmuşdur. XI əsrədə yaşmış məşhur ‘Qabusnamə’ kitabının müəllifi Qabus ibn Vəşəmgir yazır ki, at və insanın mahiyyəti eynidir. Yaxşı adama və yaxşı ata nə qədər qiymət qoysan, layiqdir. Müdrik adamlar demişlər ki, “dunya insanla, insan heyvanla”, heyvanların ən gözəli isə atdır. Atın yaxşısını-pisini tanımaq insanın yaxşısını-pisini tanımaqdan çətindir. Çünkü insan danışmaqla tanıırlar, atınsa nitqi onun xarici görünüşüdür. Adətən, yaraşlı və gözəl atların xasiyyəti də yaxşı olur. Yaxşı atın əlamətləri isə bunlardır: dişləri nazik, sıx və ağ, alt dodağı nisbatən uzun, burnu dik, alnı geniş, qulaqları dik və düz, qulaq boşluqları hamar, boynu dik, şax və nazik, əllerinin və ayaqlarının ortası aralı, quyruğu gur və uzun, beli gödək, yalı uzun, döşü geniş, gözü və kirpikləri qara, arxa saqları enli, qabırğaları atlı, ayıq-sayıq olmalıdır. Süvarını duymağı bacarmalıdır. Bütün burlardan sonra Qabus ibn Vəşəmgir qeyd edir ki, bir atda olub digərində olmaya biləcək xüsusiyyət isə onların rəngidir. Ən yaxşı rəng xurmayıyya çalan kəhərdir (Bizim açıq doru kimi təsvir etdiyimiz). Bu rəngdə olan atlar çox gözəl, həm də zəhmətkeş olar. Ağ, kürən, səmənd, boz rəngli atlar da bəyənilir, ancaq konkret şərtlər daxilində. Məsələn, ağ atın quşqunu, dırnağı, quyruğu və ayaqları qara olsa, kürən atın paçasının arası, gözü, dodağı qara olsa yaxşıdır. Kül rəngli atda başqa rəng olmasa yaxşıdır. Qara at tünd qara olsa yaxşı olur. Boz atların isə içərisindən yaxşı at az çıxır. Ancaq çıxanı da lap yaxşı olur. Atın gözlərində qırmızı rəng varsa, belə at huysuz olar, dəlilik edər, sahibinə zərər verər. Gözləri göy olan atlar isə gecə yaxşı görməzler.*

(davamı gələn sayımızda)